

## Quraqlıq Və Duz Stresləri Şəraitində Buğda Genotiplərində Rubisko, Rubisko aktivaza Və Fosfoenolpiruvat karboksilazanın Zülal Səviyyələrinin Dəyişilməsi

Ş.M. Bayramov

AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ 1073, Azərbaycan;  
E-mail: sbayramov@hotmail.com

**Məqalədə nəzarət olunan şəraitdə və eyni zamanda quraqlıq və duz stresinin təsiri zamanı bərk (Bərəkətli-95, Qaraqlıçlıq-2) və yumşaq (Əzəmətli-95, Qiymətli-2/17) buğda genotiplərinin ilkin cürcətlərində və yetkin bitkilərin müxtəlif orqanlarında Rubisko, Rubisko aktivaza və fosfoenolpiruvat karboksilaza fermentlərinin zülal miqdalarının dəyişilməsi immunoblotinq metodu ilə öyrənilmişdir.**

**Açar sözlər:** Buğda, Rubisko, Rubisko aktivaza, fosfoenolpiruvat karboksilaza, abiotik stres

### GİRİŞ

Rubisko aktivaza fermenti təbiətdə ən cox rast gəlinən və CO<sub>2</sub>-nin fotosintetik assimilyasiyasının ilkin reaksiyasını kataliz edən Rubisko fermentinin aktivləşməsi reaksiyasını kataliz edərək, bitkilərin böyüməsinin tənzimlənməsində mühüm rol oynayır. Rubisko aktivaza Rubiskonun aktiv mərkəzinin konformasiyasını tənzimləyərək, möhkəm rabitə ilə birləşmiş inhibitorları kənarlaşdırır və fermentə sürətlə karboksilləşmə imkanı yaradır (Carmo-Silva and Salvucci, 2013).

Fosfoenolpiruvat karboksilaza (FEPK) fermenti C<sub>3</sub> bitkilərdə karbon və azot metabolizmində müüm rol oynayaraq, fosfoenolpiruvatın dönməyən karboksilləşmə reaksiyasını katalizə edərək onu oksalasetata çevirir (O'Leary et al., 2011). Bitki FEPK-azaları hüceyrənin sitoplazmasında bitkinin inkişaf fazalarından asılı olaraq müxtəlif fizioloji rol oynayırlar.

Bizim əvvəllər apardığımız tədqiqatlarda göstərilmişdir ki, sahədə normal suvarma şəraitində yetişdirilmiş buğda genotiplərinin flaqqalarında və sünbüllər elementlərində bitkilərin inkişaf mərhələlərindən asılı olaraq FEPK və Rubisko fermentlərinin fəallıqları paralel dəyişir və onların fəallıqları ilə bitkinin dən məhsuldarlığı arasında müsbət korrelyasiya müşahidə olunur (Aliyev et al., 1996). Ədəbiyyatda buğdanın flaqqalarında Rubiskonun ümumi fəallığının çiçəkləmə mərhələsində quraqlıq stresinin təsirindən azaldığı qeyd edilmiş, eyni zamanda ümumi zülalın və xlorofilin miqdalarının da azalığı göstərilmişdir (Holaday et al., 1992). Sahə şəraitində quraqlıq stresi tədricən baş verdiyindən karbon qazının fotosintetik assimilyasiyası və əmələ gələn assimilyantların paylanması və onların sərfi atmosferdən daxil olan CO<sub>2</sub>-nın diffuziya sürətinin azalması ilə paralel olaraq məhdudlaşdırılmış güman edilir. Belə ki, yay fəslində təbii quraqlığın təsirində üzüm bitkisinin yarpaqlarında ağızçıqların qismən bağlanması nəticəsində

CO<sub>2</sub>-nın xloroplastlara daşınmasının məhdudlaşmasının artması eyni zamanda Kalvin-Benson tsiklinin müxtəlif fermentlərinin fəallıqlarının azalmasına səbəb olur (Maroco et al., 2002). Quraqlığın təsirindən buğda bitkisinin sünbüllər elementlərində suyun nisbi miqdarının və su potensialının flaqqalarla müqayisədə nisbətən az aşağı düşdüyü qeyd olunmuşdur (Tambussi et al., 2007). Həmçinin dən dolmanın son mərhələlərində fotosintezin sürəti sünbüllər elementlərində flaqqalarına nisbətən yüksək olması da göstərilmişdir. Ona görə də CO<sub>2</sub>-nın ilkin karboksilləşmə reaksiyasını kataliz edən FEPK, Rubisko və onun katalitik fəallılığının tənzimlənməsində iştirak edən Rubisko aktivazanın zülal miqdarının quraqlıq zamanı buğda genotiplərində öyrənilməsi mühüm əhəmiyyət daşıyır.

### MATERIAL VƏ METODLAR

Tədqiqat obyekti kimi quraqlığa davamlığına görə fərqlənən iki yumşaq (Əzəmətli-95 (davamlı), Giymətli-2/17 (həssas)) və bərk (Bərəkətli-95 (davamlı), Qaraqlıçlıq-2 (həssas)) buğda genotipləri götürülmüşdür. Toxumlar önce sterilizə olunmuş və torf qarışığı olan torpaqda vegetasiya qablarında əkilmişdir. Bitkilər temperaturu və işıq rejimi tənzimlənən kamerada yerləşdirilmişdir. Gündüz-gecə temperaturu uyğun olaraq 24°/18°C saxlanılmışdır. Bitkilər gündəlik 50%-li Hoagland məhlulu ilə suvarılmışdır. Tədqiqat üçün ilkin cürcətlərdən və yetkin bitkilərdən istifadə olunmuşdur. Bitkilər quraqlıq və duz stresinə vegetasiyanın müxtəlif mərhələlərində məruz qalmışdır. Fermentlərin miqdarı immunoblotinq metodu ilə tədqiq edilmişdir (Bayramov and Guliyev 2014). Yarpaqlarda suyun nisbi miqdarı Beytin metoduna görə təyin olunmuşdur (Bate et al., 1972). Denatura-siyaedici poliakrilamid gel elektroforezi (SDS-PAAg) Laemmlı metoduna əsasən həyata kecirilmişdir (Laemmlı et al., 1970).

Bitki ekstraktlarında həllolan zülalın miqdarı Bradford üsulu ilə təyin olunmuşdur (Bradford et al., 1976).


## NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Normal suvarma şəraitində yetişdirilən buğda genotiplərinin ilkin cürcətilərində Rubisko aktivazanın molekul kütlələri 42 və 46 kDa olan izoformaları ekspressiya olunur. 100 mM NaCl məhlulu olan mühitə keçirilmiş Bərəkətli-95 genotipinin ilkin cürcətilərinin yarpaqlarında Rubisko aktivazanın fermentinin hər iki izoformasının miqdarı duz stresinin davametmə müddətindən asılı olaraq əhəmiyyətli dərəcədə artır. Lakin bu artım Rubisko aktivazanın 46 kDa olan izoformasının miqdardında daha güclü olur. Lakin quraqlıq stresinə məruz qalmış cürcətilərdə hər iki izoformanın miqdardarında normal suvarılan cürcətilərlə müqayisədə əhəmiyyətli dəyişiliklik müşahidə olunmur (Şəkil 1). Lakin kollanma mərhələsinin başlangıcında 3 gün quraqlıq stresinə məruz qalmış bitkilərdə stresin

davametmə müddətindən asılı olaraq yarpaqlarda suyun nisbi miqdarının azalması ilə paralel olaraq (cədvəl 1) Rubisko aktivazanın hər iki izoformasının miqdarı bərk və yumşaq buğda genotiplərində fərqli dəyişir. Yumşaq buğda genotiplərində 46 kDa olan izoformanın miqdarı stresin ilk günündə normal suvarılan bitkilərlə müqayisədə dəyişməz qalsa da, molekul kütləsi 42 kDa olan izoformanın miqdarı stresin müddəti artdırca tədricən azalır. Bərk buğda genotiplərində isə əksinə quraqlıq stresinin təsirindən 42 kDa olan izoformanın miqdarı 46 kDa olan izoformanın miqdardan dəfələrlə az olur. Stresin ilk iki günündə 46 kDa olan izoformanın miqdarı normal suvarılan bitkilərlə nisbətən dəyişilməsə də, quraqlıq stresinə məruz qalmış bitkilərin yarpaqlarında suyun nisbi miqdarının 70%-dən aşağı düşməsi nəticəsində onun miqdarı azalır. Bu azalma daha çox Bərəkətli-95 genotipində müşahidə olunur. Bərk və yumşaq buğda genotiplərinin kollanma mərhələsində May ayının axırlarında istixana şəraitində yetişdirilmiş və təbii günəş işığı ilə işıqlanan, gündüz saatlarında

**Cədvəl 1.** Buğdanın müxtəlif genotiplərində vaxtan asılı olaraq quraqlıq stresinin (QS) və normal suvarılan (NS) bitkilərin yarpaqlarda suyun nisbi miqdarının dəyişməsi

Buğda genotipləri	I gün	II gün	III gün
Qiymətli 2/7 kontrol	90,1	93,0	89,0
Qiymətli 2/7 stres	89,1	73,0	50,0
Qaraqlıçıq-2 kontrol	97,2	92,5	91,0
Qaraqlıçıq-2 stres	82,9	80,2	68,0
Əzəmətli-95 kontrol	89,5	93,7	91,0
Əzəmətli-95 stres	86,5	77,2	46,0
Bərəkətli-95 kontrol	97,0	92,0	86,0
Bərəkətli-95 stres	94,0	80,0	65,0



**Şəkil 1.** A) Normal su təminatı şəraitində buğdanın müxtəlif genotiplərinin (Bə-Bərəkətli 95, Qiy-Qiyəmətli, Əzə-Əzəmətli və Qar-Qaraqlıçıq 2) ilkin cürcətilərinin yarpaqlarında;

B) Bərəkətli-95 genotipinin ilkin cürcətilərində tədricən quraqlıq və 100 mM NaCl təsirindən; C) Kollanma mərhələsinin ortalarında yumşaq (C) və bərk buğda genotiplərində (D) Rubisko aktivazanın izoformalarının zülal miqdalarının dəyişməsi.

Hər bir nümunədən 10 µg zülal götürülərək 10%-li SDS-PAAQ elektroforez aparılmışdır.


temperaturun  $28\text{-}30^{\circ}\text{C}$  olan şəraitdə böyüyən bitkilərin su stresinə məruz qalmış nümunələrinin yarpaqlarında isə Rubisko aktivazanın isoformalarının miqdari stresin davametmə müddətindən və yarpaqlarda suyun nisbi miqdarının azalmasına cavab olaraq müxtəlif cür dəyişmişdir (Şəkil 1,C). Üç gün su stresindən sonra yarpaqlarda suyun nisbi miqdari daha çox Əzəmətli-95 və Bərəkətli-95 genotiplərində azalmışdır. Su stresinin birinci və ikinci günündə Qiymətli2/17 və Bərəkətli-95 genotiplərdə Rubisko aktivazanın hər iki izoformasının miqdari normal suvarılan bitkilərə nisbətən fərqli dəyişir. Normal suvarılan bitkilərdə hər iki izoformanın miqdari bir-birinə yaxın olsa da, su stresinin birinci günü Qiymətli 2/17 genotipində hər iki izoformanın miqdarı artır, ikinci gün isə molekul kütləsi 42 kDa olan izoformanın miqdarı əvvəlki günə nisbətən azalır. Stresin üçüncü günündə 46 kDa izoformanın miqdari azalaraq 42 kDa olan izoformanın intensivliyinə yaxın olur. Bərəkətli-95 genotipində isə stresin davametmə müddətindən asılı olmayaraq 46 kDa izoformanın miqdarı dəyişməz qalır. 42 kDa izoformanın miqdarı stresin ilk günündə kəskin azalaraq sonrakı günlərdə ekspresiya olunmur. Hər iki bərk buğda genotipində 42 kDa olan izoforma daha çox ekspressiya olunur. Molekul kütləsi 46 kDa olan izoformanın yalnız izinə rast gəlinir. 42 kDa olan izoformanın miqdarı hər iki genotipdə su stresinin birinci və ikinci günü dəyişməsə də stresin üçüncü günündə azalır. Lakin bu azalma daha çox Əzamatlı-95 genotipində müşahidə olunur. Quraqlıq stresinin təsirindən yumşaq buğda genotiplərində daha çox Rubisko aktivazanın 46 kDa olan izoforması ekspresiya olunsada, bərk buğda genotiplərində eksiñə onun 42 kDa izoforması ekspresiya olunur. Bərk buğda genotiplərində 42 kDa isoformanın miqdarı 46 kDa olan izoformaya nisbətən dəfələrlə artıqdır (Şəkil 1, D). Görünür ki, təbii günəş işığı ilə işiqlanma və temperaturun gündüz vaxtlarında  $28\text{-}30^{\circ}\text{C}$  arasında dəyişən şəraitdə yetişdirilən bərk və yumşaq buğda genotiplərində onun izoformalarının bir-birindən fərqli dəyişməsi təkcə su stresinin təsirindən deyil, eyni zamanda buğda üçün normadan yüksək olan istilik stresinin birgə təsirlərindən baş verir.

Rubisko aktivazanın zülalının miqdarının və geninin ekspressiyasının duz stresinin təsirindən şəkər çugundurunda artdığı göstərilmişdir (Yang et al., 2012). Tədricən quraqlıq stresinə məruz qalmış və 100 mM NaCl məhlulu ilə suvarılan *B. distachyon* bitkisinin ilkin cüçətilərinin yarpaqlarında və yaşıl gövdələrində Rubisko aktivazanın izoformalarının zülal miqdalarlarının fərqli dəyişdiyi göstərilmişdir. Rubisko aktivazanın böyük izoformasının miqdarının yarpaqlarda su və duz streslərinin təsirindən artığı, lakin bu artmanın daha çox


duz stresinə məruz qalmış cüçətilərdə olduğu göstərilmişdir (Bayramov and Guliyev, 2014). Əvvəller aparılan tədqiqatlarda qarğıdalı bitkisinin 5-ci və 6-ci yarpaqlarının əmələ gəlmə mərhələlərində Rubisko aktivazanın 43/41 kDa polipeptidlərinin bir-birinə nisbətinin su stresinə məruz qalmış bitkilərdə normal suvarılan bitkilərə nisbətən 50%-ə qədər azaldığı qeyd olunmuşdur (Ayala-Ochoa et al., 2004). Lakin son tədqiqatlar göstərmüşdür ki, Rubisko aktivazanın geninin transkript səviyyələri quraqlığın təsirindən və quraqlıqdan sonra rehidratasiya zamanı dəyişmir və quraqlığa davamlığına görə fərqlənən iki genotip arasında zülalını miqdardında fərq müşahidə olunmır (Xu et al., 2013).

Buğdanın Bərəkətli-95 və Qiymətli2/17 genotiplərinin ilkin cüçətilərinin yarpaqlarında FEPK fermentinin polipeptidlərinin dəyişmə dinamikasının müqayisəli tədqiqi göstərmişdir ki, normal su təminati olan nümunələrdə fermentin 103 kDa olan polipeptidinin miqdarı 108 kDa olan polipeptidin miqdardından həmişə çox olur (Şəkil 2). 100 mM NaCl təsirinə məruz qalmış nümunələrdə hər iki polipeptidin miqdarı ilk gündə kəskin azalsa da, sonrakı iki gün ərzində nisbətən artaraq normal suvarılan bitkilərə yaxın olmuşdur. Lakin duz stresinin eksiñə olaraq, 24 saat quraqlıq stresindən sonra hər iki polipeptidin miqdarı artsa da, sonrakı iki gün ərzində tədricən azalaraq normal cüçətilərdəki səviyyəyə düşmüşdür. Tədricən quraqlıq stresinə məruz qalmış ilkin cüçətilərin köklərində FEPK-aza fermentinin polipeptidlərinin miqdarı normal su təminati olan nümunələrdən fərqlənməsə də, 100 mM NaCl duzunun təsirlərindən FEPK-aza fermentinin 103 kDa olan polipeptidinin miqdarı kəskin azalır (Şəkil 2, C). Quraqlıq stresinə məruz qalmış cüçəren toxumlarda stresin müddətindən asılı olmayaraq FEPK-azanın polipeptidlərinin miqdarı normal suvarılan cüçətilərin toxumlarına nisbətən əsaslı dəyişmir. Lakin yarpaqdan fərqli olaraq, cüçəren toxumlarda 100 mM NaCl duzunun təsirlərindən FEPK-aza fermentinin polipeptidlərinin miqdarı tədricən azalır (Şəkil 2, D) və 103 kDa polipeptid daha çox ekspresiya olunur. Bu hal eyni zamanda yetişən dənlərdə müşahidə olunmuşdur.


Bərəkətli-95 genotipinin flaş yarpaqlarında və sünbüllə elementlərində zamandan asılı olaraq FEPK-nın polipeptidlərinin miqdarı fərqli dəyişmişdir. Südyetişmə mərhələsindən başlayaraq 10-15 gün müddətində flaş yarpaqlarında, qılıçq və pulcuqlarda onun miqdarı tədricən artsa da, lakin yetişən dənlərdə zaman keçdikcə tədricən azalır (Şəkil 3, B). Lakin Rubiskonun böyük subvahidinin miqdarı yetişən dənlərdə aşkarlanmasa da, digər öyrənilən orqanlarda zamandan asılı olaraq sabit qalmışdır.




**Şəkil 2.** Bərkətli-95 (A) və Qiymətli-2/17 (B) genotiplərinin ilkin cürcətilərinin yarpaqlarında və Bərkətli-95 genotipinin cürcətilərinin ilkin köklərində (C) və cücerən toxumlarda (D) tədricən quraqlıq (Q) və 100 mM NaCl duzunun təsirlərindən FEPK-aza fermentinin zülal miqdarının dəyişməsi. Hər bir nümunədən 15 µg zülal götürürək 10%-li SDS-PAAAG elektroforez aparılmışdır.



**Şəkil 3.** Normal suvarma şəraitində yetişdirilən Əzəmətli-95 (B) genotipinin flaş yarpaqlarında (F-L-), qılıcılqda (Gil-), pulcuqda (pul-) və yetişməkdə olan dənlərdə (Gr-) Rubiskonun (A) böyük subvahidinin və FEPK-aza (B) polipeptidlərinin çiçəkləmədən 15 gün sonra sonra zamandan asılı miqdarlarının dəyişmə dinamikası.



**Şəkil 4.** Kollanma mərhələsinin sonlarında 4 gün quraqlıq (D) və duz (S) stresinə məruz qalmış buğda genotiplərində Rubisko aktivazanın, FEPK-aza və Rubiskonun böyük subvahidinin miqdarlarının dəyişmə dinamikası.



**Şəkil 5.** Çiçəkləmədən 4 gün sonra Börökətli-95 genotipinin flaq yarpaqlarında və sünbüll elementlərində Rubisko aktivaza ( $10 \mu\text{g}$  zülal), FEPK ( $15 \mu\text{g}$  zülal) və Rubiskonun böyük subvahidinin ( $5 \mu\text{g}$  zülal) miqdalarının müqayisəli analizi.

4 gün paralel olaraq quraqlığın təsirinə məruz qalmış və  $100 \text{ mM NaCl}$  ilə suvarılmış buğda genotiplərində Rubisko aktivazanın və FEPK-azanın izoformalarının və Rubisko fermentinin böyük subvahidinin miqdalarının dəyişməsi tədqiq edilmişdir (Şəkil 4). Yumşaq buğda genotiplərində Rubisko aktivazanın  $42 \text{ kDa}$  izoformasının miqdarı  $46 \text{ kDa}$  olan izoformanın miqdardından dəfələrlə çox olmaqla, hər iki stresin təsirindən normal bitkilərə nisbətən artır. Lakin bu artma daha çox quraqlıq stresinə məruz qalan variantlarda müşahidə olunur. Yoxlanılan hər iki bərk buğda genotipində isə istər normal suvarılan və istorsa da, quraqlıq və duz stresinin təsirindən  $42 \text{ kDa}$  izoformanın miqdarı  $46 \text{ kDa}$  izoformanın miqdardan kəskin fərqlənmir. Quraqlıq və duz streslərinin təsirindən hər iki bərk buğda genotiplərində Rubisko aktivazanın izoformalarının miqdarı bir-birində fərqli dəyişir. Hər iki genotipdə quraqlıq stresinin təsirindən  $42 \text{ kDa}$  izoformanın miqdarı azalır, duz sresinin təsirindən isə nisbətən artır.  $46 \text{ kDa}$  izoformanın miqdarı isə normal və stresə məruz qalmış bitkilərdə ciddi dəyişmir. FEPK-aza fermentinin hər iki polipeptidinin miqdarı bərk buğda genotiplərində yumşaq buğda genotipləri ilə müqayisədə daha çox olur. Duz və quraqlıq streslərinin təsirindən onların polipeptidlərinin miqdarı qismən fərqlənsə də, onların miqdalarının bir-birinə nisbəti sabit qalır. Lakin Rubiskonun böyük subvahidinin miqdarı eyni genotipdə yoxlanılan bütün variantlarda nisbətən dəyişməz qalır.

Çiçəkləmədən 4 gün sonra Börökətli-95 genotipinin flaq yarpaqlarında və sünbüll elementlərində (sünbüll oxunun açıq və qapalı hissələrində, pulcuq, qılçılq və yetişən dəndə və flaq yarpaqlarının ayasında və qifində) hər üç fermentin zülal miqdalarının dəyişməsi müqayisəli öyrənilmişdir (Şəkil 5). Sünbüllün qılçığında və pulcuğunda

Rubisko aktivazanın hər iki izoformasının miqdarı bir-birinə yaxın nisbətdə olsa da, digər orqanlarda kiçik izoformanın miqdarı daha çox olur. Flaq yarpaqlarda və onun qifində, sünbüll oxunun açıq hissəsində və qılçılqda Rubisko aktivazanın ümumi miqdarı pulcuq və sünbüll oxunun qapalı hissəsi ilə müqayisədə daha yüksəkdir.

Bitkinin öyrənilən hissələrində Rubisko fermentinin böyük subvahidinin zülal miqdalarının dəyişməsi ilə Rubisko aktivazanın izoformalarının ümumi miqdalarının dəyişməsi arasında müsbət korelyasiya var. Belə ki, hər iki fermentin zülal miqdalarının ümumi dəyişməsi eyni orqanda bir-birinə oxşardır. Onların zülal miqdalarının səviyyəsi karbon qazının fotosintetik assimilyasiyasının aktiv olduğu orqan və toxumalarda daha yüksəkdir. FEPK-aza fermentinin polipeptidlərinin miqdarı isə daha çox sünbüll oxunun açıq və qapalı hissələrində və flaq yarpağının ayasında və qifində müşahidə olunur.

$\text{NaCl}$  mühitində cütürən sorqo toxumlarında FEPK-azanın zülal miqdalarının və onun fosforlaşma dərəcəsinin dəfələlə azaldığı, lakin onun fosforlaşmasını həyata keçirən FEPK-kinaza fermentinin miqdalarının dəyişilməz qaldığı qeyd olunmuşdur (Nhiri et al., 1999). Həll olan zülallara görə immunoblotting metodу ilə yoxlanmış Rubiskonun nisbi miqdalarının çəltik dənin süd və mum yetişmə mərhələlərində flaq yarpaqlarda qılçığa nisbətən yüksək olduğu göstərilmişdir. Lakin mum yetişmə mərhələsinin əvvəlində Rubiskonun miqdalarının flaq yarpaqlarında və qılçılqlarda azaldığı geyd olunmuşdur. Süd yetişmə mərhələsində həll -azanın zülala görə FEPK-azanın miqdarı hər iki orqanda oxşar dəyişsə də, mum yetişmə mərhələsinin əvvəlində onun miqdarı flaq yarpaqlarında sabit qaldığı və qılçılqlarda isə artlığı qeyd olunmuşdur (Lopes et al., 2006). Buğdanın sünbüll orqanlarında FEPK-azanın fəaliyyətinin dəyişmə dinamikası haqqında

ədəbiyyat məlumatları azdır. Zanq və başqları (Zhang et al., 2008) buğdanın sünbül orqanlarında yüksək FEPK-aza fəallığının olduğunu və onun pulcuq və dəndə toplanan ümumi zülalının qatılığı və dənin kütlesi ilə müsbət korelyasiya etdiyini göstərmişlər. Əvvəlki tədqiqatlarda göstərilmişdir ki, buğdanın sünbül orqanları onun dən çıxımında (Araus et al., 1993), xüsusilə quraqlıq zamanı (Aliyev, 2002; Abbad et al., 2004) əhəmiyyətli rol oynayırlar. Çəltiyin yetişən dənlərində FEPK-azanın zülal miqdarının dəyişməsi ilə fəallığı arasında müsbət korrelyasiyanın olması aşkar edilmişdir (Yamamoto et al., 2015).

Bələliklə, kolların mərhələsində istilik və quraqlıq streslərinin birgə təsirinə məruz qalmış yumşaq və bərk buğdanın öyrənilən genotiplərində Rubisko aktivazanın izoformalarının miqdarı fərqli dəyişə də, suyun nisbi miqdarının azalması ilə paralel olaraq onun ümumi miqdarı azalır. Eləcə də, buğdanın öyrənilən genotiplərinin ilkin cürcətilərinin yarpaqlarında, köklərində və cürcərən toxumlarında FEPK-azanın hər iki polipeptidinin miqdarı quraqlıq stresinin təsirindən normal suvarılan cürcətilərə nisbətən əsaslı dəyişmir. Lakin cürcətiləri 100 mM NaCl olan mühitdə yetişdirdikdə, FEPK-azanın polipeptidlərinin miqdarı azalır və bu azalma daha çox ilkin cürcətilərin köklərində və cürcərən toxumlarında müşahidə olunur. Sünbülüñ və flaq yarpaqların öyrənilən hissələrində Rubisko aktivaza ilə Rubiskonun böyük subvahidinin zülal miqdarlarının ümumi dəyişməsi eyni orqanlarda bir-birinə yaxın olur. Alinan nöticələr buğda genotiplərinin quraqlıq və duz stresinə uyğunlaşma mexanizmlərində karbonun ilkin karboksilləşməsini həyata kecirən Rubisko və FEPK-azanın fermentlərinin əhəmiyyətli rolunu güman etməyə əsas verir.

## ƏDƏBIYYAT

**Abbad H., El Jaafari S., Bort J., Araus J.L.** (2004) Comparative relationship of the flag leaf and ear photosynthesis with the biomass and grain yield of durum wheat under a range of water conditions and different genotypes. *Agronomie*, **24**: 19-28.

**Aliyev J.A., Guliev N.M., Kerimov S.Kh., Hidayatov R.B.** (1996) Photosynthetic enzymes of wheat genotypes differing in productivity. *Photosynthetica*, **32(1)**: 77-85.

**Aliyev J.A.** (2001) Diversity of photosynthetic activity of wheat genotypes and breeding of high-yield varieties tolerant to water stress. *Proceedings of 12<sup>th</sup> International Congress on Photosynthesis*, Australia: Brisbane, S28-006.

**Araus J.L., Brown H.R., Febrero A., Bort J.**

**Serret M.D.** (1993) Earphotosynthesis, carbon isotope discrimination and the contribution of respiratory CO<sub>2</sub> to differences in grain mass in durum-wheat. *Plant, Cell and Environment*, **16**: 383-392.

**Alaya-Ochoa A., Vargas-Suárez M., Loza-Tavera H., León P., Jiménez-García L.F., Sánchez-de-Jiménez E.** (2004) In maze, two distinct ribulose 1,5-bisphosphate carboxylase/oxygenase activase transcripts have different day/night patterns of expression. *Biochimie*, **86**: 439-449.

**Bayramov Sh., Guliyev N.** (2014) Changes in Rubisco activase gene expression and polypeptide content in *Brachypodium distachyon*. *Plant Physiol. and Biochem.*, **81**: 61-66.

**Carmo-Silva A.E., Salvucci M.E.** (2013) The regulatory properties of Rubisco activase differ among species and affect photosynthetic induction during light transitions. *Plant Physiology*, **161**: 1645-1655.

**Xu L., Yu J.Han L., Huang B.** (2013) Photosynthesis enzyme activities and gene expression associated with drought tolerance and post-drought recovery in Kentucky bluegrass. *Environmental and Experimental Botany*, **89**: 28-35.

**Laemmli U.K.** (1970) Cleavage of structural proteins during the assembly of the head of bacteriophage T4. *Nature*, **227**: 680-685.

**Lopes M., Cortadellas N., Kichey T., Dubois F., Habash D., Araus J.** (2006) Wheat nitrogen metabolism during grain filling: comparative role of glumes and the flag leaf. *Planta*, **225(1)**: 165-181.

**Nhiri M., Bakrim N., Bakrim N., El Hachimi-Messouak Z., Echevarría C., Vidal J.** (2000) Posttranslational regulation of phosphoenolpyruvate carboxylase during germination of *Sorghum* seeds: influence of NaCl and L-malate. *Plant Sci.*, **151**: 29-37.

**O'Leary B., Park J., Plaxton W.C.** (2011). The remarkable diversity of plant PEPC (phosphoenolpyruvate carboxylase): recent insights into the physiological functions and post-translational controls of non-photosynthetic PEPCs. *Biochem J.*, **436**: 15-34.

**Tambussi E.A., Bort J., Guiamet J.J., Nogues S., Araus J.L.** (2007) The photosynthetic role of ears in C<sub>3</sub> cereals: metabolism, water use efficiency and contribution to grain yield. *Critical Reviews in Plant Sciences*, **26**: 1-16.

**Yamamoto N., Tatsuya K., Takehiro M., Naomasa Sh., Kunisuke T., Toshio S., Yoshiaki O.** (2014) Molecular cloning, gene expression and functional expression of a phosphoenolpyruvate carboxylase Osppc1 in developing rice seeds:

- implication of involvement in nitrogen accumulation. *Seed Science Research*, **24**: 23-36.
- Yang Z., Lu Q., Wen X., Chen F., Lu C.** (2012) Functional analysis of the rice rubisco activase promoter in transgenic *Arabidopsis*. *Biochemical and Biophysical Research Communications*, **418**: 565-570.

**Изменение Уровней Рубиско, Рубиско-Активазы и Фосфоенолпиреваткарбоксилазы  
Генотипов Пшеницы при Засухе и Солевом Стрессе**

**Ш.М. Байрамов**

*Институт ботаники НАН*

В статье описывается определение методом иммуноблоттинга содержания белка ферментов Рубиско, Рубиско-активазы и фосфоенолпиреваткарбоксилазы в различных органах проростков и взрослых растений твердых (Баракатли-95, Гарагылчыг-2) и мягких (Азаматли-95, Гийматли-2/17) генотипов пшеницы в нормальных условиях и под воздействием засухи и солевого стресса.

**Ключевые слова:** Пшеница, Рубиско, Рубиско-активаза, фосфоенолпиреваткарбоксилаза, абиотический стресс

**Changes In The Protein Levels Of Rubisco, Rubisco Activase And Phosphoenolpyruvate  
In Wheat Genotypes Under Drought And Salt Stress**

**S. M. Bayramov**

*Institute of Botany, ANAS*

Changes in the protein levels of Rubisco, Rubisco activase and Phosphoenolpyruvate have been studied using immunoblotting method in different organs of initial seedlings and mature plants of durum (Barakatli-95, Garagylchyg-2) and bread (Azamatli-95, Giymatli-2/17) wheat genotypes under controlled, drought and salt stress conditions.

**Key words:** Wheat, Rubisco, Rubisco activase, phosphoenolpyruvate carboxylase, abiotic stress